


# Türkiyə Səməd Vurğunu yenidən kəşf edir

**Türkiyənin “Bəngü” nəşriyyatı Ərzincan Universitetinin professoru Əli Kafkasiyalının “Səməd Vurğun: bir milli şairə dair” kitabını nəşr etmişdir. Geniş oxucu kütləsinə təqdim edilən irihəcmli əsər “Azərbaycan ədəbiyyatı tarixində “sovet epoxası” dövrünün böyük poeziya nümunələrini yaradan Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuşdur.**

500 səhifəyə yaxın kitabda böyük Azərbaycan şairi təkrarsız poetik şəxsiyyət, ictimai xadim, elm və sənət təşkilatçısı, dramaturq, mütərcim və mütəfəkkir kimi təqdim edilib. Bildirilib ki, istedadlı şairin gəncliyi də “ölüm və qanlı əzablar içində çırpınan ölkənin” ilk

gəncliyi ilə eyni dövrə təsadüf edir. Səməd Vurğun sovet şairi idi və sənətkarlıq xüsusiyyətlərinə görə, Azərbaycanda ilk sovet poeziyası məktəbi də “Səməd Vurğun məktəbi” kimi formalaşmışdı.

Professor Əli Kafkasiyalı Səməd Vurğunun yaradıcılığını yüksək



dəyərləndirib, onun möhtəşəm yaradıcılığının və nadir şəxsiyyətinin üstündən “sovet şairidir” deyərək

keçmir. Müəllif qeyd edib ki, Səməd Vurğun dünya miqyaslı bir şair idi və Əli Kafkasiyalının təqdimatında da o, yüksək idealları ilə bəşərin fəvqündə duran, bütün yer kürəsinə sığmayan vətənpərvər, yaradıcı şəxsiyyət kimi dəyərləndirilib. Kitabda Səməd Vurğunun seçmə şeirləri, poema və məqalələri də türkcəyə çevrilərək təqdim olunub.

Xatırladaq ki, Əli Kafkasiyalı Türk dünyasında, eləcə də Azərbaycanın elmi dairələrində yaxından tanınan ədəbiyyatşünasdır. Əli bəy Türkiyənin Qars vilayətində doğulub, uzun illər Qars, Ərzurum, Rizə, Diyarbəkir vilayətlərində müəllimlik edib, Türkiyə Təhsil Nazirliyində, Fransada və Qazaxıstanda çalışıb. Türkiyənin Giresun Universitetində Türk Dili və Ədəbiyyatı bölümünə və fakültəsinə rəhbərlik edən Əli bəyin təhsil və elmi fəaliyyətinin önəmli bir hissəsi Azərbaycanla bağlı olub.

**Namiq QƏDİMOĞLU,  
“Xalq qəzeti”**